

Legislative Update Newsletter

October 15, 2018

[Azərbaycan dilində](#) ♦ [View all updates](#) ♦ [Our services](#) ♦ [Media](#) ♦ [Key contacts](#)

Overview of recent changes in the Azerbaijani legislation that could materially impact your business

Tax and Legal Services

1. “Rules for the Formation, Maintenance, Integration and Archiving of State Information Resources and Systems” were adopted

Document: Decree of the President of the Republic of Azerbaijan No.263 *On Approving the Rules for the Formation, Maintenance, Integration and Archiving of State Information Resources and Systems* (the “Rules”)

Date of signing: September 12, 2018

Commentary: According to the Rules, state information resources and systems are formed for the purpose of fulfilment of rights, duties and functions by state organizations or for electronic services delivery. Further to the Rules, coordination, operational and methodical guidance in the field of formation, maintenance, integration, archiving and effective management of state information resources and systems, determination of basic sources of information, electronic registration of such sources and information exchange is provided by the State Agency for Public Service and Social Innovations under the President of the Republic of Azerbaijan.

2. Law “On Chamber of Accounts” was enacted

Document: Law of the Republic of Azerbaijan “*On Chamber of Accounts*” (the “Law”)

Date of adoption: June 29, 2018

Commentary: The Law that was adopted on June 29, 2018 became effective as of September 9, 2018. The Law regulates the legal status, scope of functions, management and structure of the Chamber, as well as objects of external state financial supervision in ensuring state control over legal, rational and efficient use of state assets and other state property, and relations with other parties. Unlike the previous relevant legislation, the total number of members of the Chamber is determined as seven (previously it was nine). One of new main duties of the Chamber is to take relevant measures in the field of prevention of corruption.

3. The relevant executive body authorized for determination of officials competent to access information comprising commercial and (or) tax secrets was changed

Document: Decree of the President of the Republic of Azerbaijan No.267 *On Additional Measures related to the Establishment of Special Regime to Obtain Information Comprising Commercial and (or) Tax Secrets* ("Decree on Additional Measures")

Date of signing: September 12, 2018

Commentary: By making amendments to the Presidential Decree No. 393 "On Application of the Law of the Republic of Azerbaijan On Approval, Enforcement of the Tax Code of the Republic of Azerbaijan and Related Legal Regulatory Issues" dated August 30, 2000, the Decree on Additional Measures entitles the Ministry of Taxes to determine the list of officials competent to access the information comprising commercial and (or) tax secrets. Before the Decree on Additional Measures, this was within the competence of the President of the Republic of Azerbaijan.

4. Centralized "e-information system" to be established

Document: The Decree of the President of the Republic of Azerbaijan No.258 *On Promotion of Application of e-Services in the Fields of Labor, Social Protection, Social Assurance and Employment* (the "Decree")

Date of signing: September 5, 2018

Commentary: According to the Decree the centralized e-information system (CEIS) is established on the basis of information systems of the Ministry of Labour and Social Protection of Population (the "Ministry"). The Ministry shall set up "e-social" internet portal within 3 months for providing the population with services related to the functions of the Ministry on a single platform in electronic format. Moreover, employment subsystem will be also established within CEIS within the next 6 months by the Ministry to render employment services electronically.

5. The procedures for issuance of construction permits and land allocation for construction purposes have changed

Document: The Decree of the President of the Republic of Azerbaijan No.274 *On Additional Measures for Regulation of Urban Planning* (the "Decree")

Date of signing: September 17, 2018

Commentary: By virtue of the Decree, local executive authorities will allow the construction only upon submission of opinion by the State Committee for Urban Planning and Architecture ("State Committee") on the conformity of the construction project with the urban planning documents. In cases of land allocation for construction purposes (with the exception of land areas allocated for house building based on the notification procedure stipulated in Article 80 of the Urban Planning and Construction Code) by the local executive authorities and municipalities, the State Committee issues its opinion on compliance of the construction plan/intention with the urban planning documents for the relevant areas.

6. Activities of the State Tourism Agency of the Republic of Azerbaijan have been ensured

Document: The Decree of the President of the Republic of Azerbaijan No.278 *On Ensuring the Activities of the State Tourism Agency of the Republic of Azerbaijan* (the "Decree")

Date of signing: September 21, 2018

Commentary: The charter, structure and number of employees of the State Tourism Agency of the Republic of Azerbaijan (hereinafter - the Agency) have been approved by the Decree. In accordance with the Agency's charter, the Agency is a central executive authority, which carries out state policy and regulation in the fields of tourism, as well as the protection of historical and cultural monuments located within the area of the state reserves under its control.

7. Constitutional Court dismissed the fact of devaluation as the ground for unilaterally amending loan contracts

Document: Decision of the Plenum of the Constitutional Court of the Republic of Azerbaijan on the Interpretation of Article 422 of the Civil Code (the "Decision")

Date: September 7, 2018

Commentary: According to the Decision, change in the rate of the national currency of Azerbaijan against the foreign currencies is not considered "unexpected" for parties to loan agreements. The Constitutional Court also considers that the borrower, taking loan in a foreign currency, assumes the financial risk and, therefore, the change of the rate cannot be regarded as "a significant change in the circumstances" for the purposes of Article 422 of the Civil Code.

8. Constitutional Court has made a decision on protected deposits

Document: Decision of the Plenum of the Constitutional Court of the Republic of Azerbaijan (the "Decision") *On the Interpretation of Article 2.1.2.6 of the Law of the Republic of Azerbaijan On Deposit Guarantee* (the "Law")

Date: September 5, 2018

Commentary: According to the Decision, in order to qualify for the status of the protected deposit, the annual interest rate should not exceed the threshold specified under Article 8.1.20 of the Law. As the bonus accrued on the deposit amount is the part of an individual deposit policy of the bank, it is not included in the annual interest rate. Additionally, deposits with interest rates exceeding the threshold and subsequently attributed to protected deposit status by changing the deposit terms (through interest rate reduction) are also considered protected deposits.

9. "State Program on expansion of digital payments in the Republic of Azerbaijan in 2018 – 2020" was approved

Document: The Order of the President of the Republic of Azerbaijan *On Approval of the State Program on Expansion of Digital Payments in the Republic of Azerbaijan in 2018 – 2020* (the "State Program")

Date of signing: September 26, 2018

Commentary: The State Program has been developed to implement the measures envisaged in the "Strategic Roadmap on Development of Telecommunication and

Information Technologies in the Republic of Azerbaijan” for expansion of digital payments. The strategic purposes of the State Program are to expand cashless environment amidst consumers, businesses and state bodies, to minimize the volume of cash turnover and consequently to strengthen financial resources of bank sector in the country. For these purposes, several measures are stipulated in the State Program, included but not limited to the followings:

1. Facilitation of the preparation of the Competition Code;
2. Granting privileges to small and medium enterprises for participation in state procurement;
3. Gradual transition from simplified tax regime to VAT system and differentiation in VAT rates;
4. Implementation of “unified accounting system”;
5. Creation of legal basis for opening and managing banking accounts, using bank products and services remotely without visiting the banks, as well as the implementation of such products as “e-money”;
6. Encouragement of business entities and consumers to make cashless transactions, as well as introduction of cashless transactions in a wide range of spheres.

Our key contacts



Murat Karakas

Managing Partner


T +994 12 404 8910
E MuratKarakas@kpmg.ru



Mushfig Aliyev

Partner,
Head of Tax and Legal
Department

T +994 12 404 8910
E maliyev@kpmg.az



Farid Isayev

Director,
Head of Legal
Services

T +994 12 404 8910
E fisayev@kpmg.az

www.kpmg.az



[Privacy](#) | [Legal](#)

You have received this message from KPMG Azerbaijan Limited. If you wish to unsubscribe from the Legislative Update Newsletters, please [click here](#). If you wish to unsubscribe from all KPMG communications, please [click here](#).

If you have any questions, please send an e-mail to office@kpmg.az.

KPMG Azerbaijan Limited, Port Baku, 12th floor, 153, Neftchilar Avenue, Baku, AZ1010, Republic of Azerbaijan

© 2018 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative ("KPMG International"), a Swiss entity. All rights reserved.

The KPMG name and logo are registered trademarks or trademarks of KPMG International. © 2018 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative ("KPMG International"), a Swiss entity. All rights reserved.

Qanunvericiliyə Dair Mühüm Dəyişikliklər

Oktyabr 15, 2018

[English version](#) • [Bütün dəyişikliklər](#) • [Xidmətlərimiz](#) • [Media](#) • [Əlaqə](#)

Biznes fəaliyyətinizə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək Azərbaycan qanunvericiliyinə edilən son dəyişikliklərin icmalını Sizin diqqətinizə çatdırırıq.

Vergi və Hüquq Xidmətləri

1. Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydaları qəbul edildi

Sənəd: Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydalarının ("Qaydalar") təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 263 Nöli Fərmanı

İmzalanma tarixi: 12 sentyabr 2018

Şərh: Qaydalara əsasən dövlət informasiya ehtiyatları və sistemləri qurumların hüquqlarının həyata keçirilməsi, funksiyalarının və vəzifələrinin icrası və ya elektron xidmətlərin təşkili məqsədilə formalaşdırılır. Qaydalara uyğun olaraq, dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası, arxivləşdirilməsi və effektiv idarə edilməsi sahəsində koordinasiyanın, əməli və metodiki rəhbərliyin həyata keçirilməsi, informasiyanın ilkin mənbəyinin müəyyən edilməsi, belə mənbələrin elektron reyestrinin təşkili və aparılması, informasiya mübadiləsinin təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin edilir.

2. "Hesablama Palatası haqqında" Qanun qüvvəyə mindi

Sənəd: "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanunu ("Qanun")

Qəbul edilmə tarixi: 29 iyun 2018

Şərh: 29 iyun 2018-ci il tarixində qəbul edilən Qanun 09 sentyabr 2018-ci il tarixindən qüvvəyə minmişdir. Qanun Hesablama Palatasının hüquqi statusunu, funksiyalarının dairəsini, idarəetmə mexanizmini və strukturunu, o cümlədən dövlət vəsaitinin və digər dövlət əmlakının qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri və digər tərəflərlə münasibətlərini tənzimləyir. Əvvəlki qanundan fərqli olaraq, yeni qanunvericiliklə Palata üzvlərinin sayı 7 olaraq müəyyən edilmişdir (əvvəllər bu say 9 idi). Palatanın yeni vəzifələrindən biri korrupsiyanın qarşısının alınması sahəsində müvafiq tədbirlərin görülməsidir.

3. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları əldə etmək səlahiyyətinə malik olan vəzifəli şəxsləri müəyyən edən müvafiq icra hakimiyyəti orqanı dəyişdi

Sənəd: Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların əldə edilməsinin xüsusi rejiminin müəyyən olunması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 267 Nöli Fərmanı ("Əlavə tədbirlər haqqında Fərman")

İmzalandığı tarix: 12 sentyabr 2018-ci il

Şərh: "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanına dəyişikliklər etməklə, Əlavə tədbirlər haqqında Fərman Vergilər Nazirliyinə kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısını təsdiq etmək səlahiyyəti vermişdir. Əlavə tədbirlər haqqında Fərman qəbul edilməmişdən əvvəl, bu səlahiyyət Azərbaycan Respublikasının Prezidentinə məxsus olmuşdur.

4. Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi yaradılır

Sənəd: Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 258 Nöli Fərmanı ("Fərman")

İmzalandığı tarix: 5 sentyabr 2018-ci il

Şərh: Fərmana əsasən, Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin ("Nazirlik") informasiya sistemləri əsasında "Mərkəzləşdirilmiş elektron informasiya sistemi" ("MEİS") yaradılır. Nazirlik fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərdiyi xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə "e-sosial" internet portalının üç ay müddətində yaradılmasını təmin edəcək. Bununla yanaşı, məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEİS-də məşğulluq altsisteminin yaradılması da altı ay müddətində Nazirlik tərəfindən həyata keçirilməlidir.

5. Tikintiyə icazələrinin verilməsi və tikinti məqsədləri üçün torpaq sahələrinin ayrılması qaydalarına dəyişiklik edilib

Sənəd: Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 274 Nöli Fərmanı ("Fərman")

İmzalandığı tarix: 17 sentyabr 2018-ci il

Şərh: Fərmanla yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ("Dövlət Komitəsi") rəyi olduqda tikintiyə icazə verirlər. Yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) Dövlət Komitəsi həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti planının/niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verir.

6. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin fəaliyyəti təmin olundu

Sənəd: Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 278 Nəli Fərmanı ("Fərman")

İmzalandığı tarix: 21 sentyabr 2018-ci il

Şərh: Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin ("Agentlik") Əsasnaməsi, strukturu və işçilərinin say həddi təsdiq edildi. Agentliyin nizamnaməsinə əsasən, Agentlik turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

7. Konstitusiya Məhkəməsi devalvasiya faktını kredit müqavilələrinin birtərəfli qaydada dəyişdirilməsi əsası kimi tanımaqdan imtina etdi

Sənəd: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Qərarı ("Qərar")

İmzalandığı tarix: 07 sentyabr 2018-ci il

Şərh: Qərara əsasən Azərbaycan Respublikasının pul vahidinin xarici valyutalara nisbətə məzənnəsinin dəyişməsi kredit müqaviləsinin tərəfləri üçün gözlənilməz hesab edilə bilməz. Konstitusiya Məhkəməsi həmçinin hesab edir ki, borc alan xarici valyutada krediti götürməklə maliyyə riskini öz üzərinə götürmüşdür və qeyd olunanlara əsasən məzənnə dəyişikliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

8. Konstitusiya Məhkəməsi qorunan əmanətlər barədə qərar qəbul etdi

Sənəd: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun ("Qanun") 2.1.2.6-ci maddəsinin şərh edilməsinə dair Qərarı ("Qərar")

İmzalandığı tarix: 05 sentyabr 2018-ci il

Şərh: Qərara əsasən Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətdən əldə edilən bonus bankın əmanət siyasətinin bir forması olduğundan illik faiz dərəcəsinə aid edilmir. Bununla yanaşı, müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və sonradan əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir.

9. "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" təsdiq edildi

Sənəd: "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın ("Dövlət Proqramı") təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İmzalandığı tarixi: 26 sentyabr 2018-ci il

Şərh: Dövlət Proqramı "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası məqsədilə hazırlanmışdır. Dövlət

Proqramının strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcmnin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Bu məqsədlə Dövlət Proqramında aşağıda qeyd olunan, lakin bunlarla məhdudlaşmayan bir sıra tədbirlərin icrası nəzərdə tutulmuşdur:

1. Rəqabət Məcəlləsinin hazırlanmasının sürətləndirilməsi;
2. Kiçik və orta müəssisələrin dövlət satınalmalarında iştirakı ilə əlaqədar onlara üstün şərtlərin verilməsi;
3. Sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılması;
4. "Vahid Mühasibatlıq Sistemi"nin tətbiq edilməsi;
5. Fiziki olaraq banka gəlmədən bank hesabının açılması və idarə edilməsinin, bank məhsulu və xidmətlərindən istifadənin, habelə, "e-pul" kimi məhsulların ölkədə tətbiqinin hüquqi bazasının yaradılması;
6. Təsərrüfat subyektlərinin və istehlakçıların nağdsız qaydada əməliyyatların aparılmasına təşviq olunması, o cümlədən nağdsız ödənişlərin bir çox sahələrdə geniş tətbiqi

Bizimlə əlaqə



Murat Karakaş

İdarəedici Partnyor


T +994 12 404 8910
E MuratKarakas@kpmg.ru



Müşfiq Əliyev

Partnyor,
Vergi və Hüquq
Departamentinin rəhbəri

T +994 12 404 8910
E maliyev@kpmg.az



Fərid İsayev

Direktor,
Hüquq Xidmətlərinin
rəhbəri

T +994 12 404 8910
E fsayev@kpmg.az

www.kpmg.az



Privacy | Legal

You have received this message from KPMG Azerbaijan Limited. If you wish to unsubscribe from the Legislative Update Newsletters, please [click here](#). If you wish to unsubscribe from all KPMG communications, please [click here](#).

If you have any questions, please send an e-mail to office@kpmg.az.

KPMG Azerbaijan Limited, Port Baku, 12th floor, 153, Neftchilar Avenue, Baku, AZ1010, Republic of Azerbaijan

© 2018 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative ("KPMG International"), a Swiss entity. All rights reserved.

The KPMG name and logo are registered trademarks or trademarks of KPMG International. © 2018 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan and a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative ("KPMG International"), a Swiss entity. All rights reserved.